

Güneydən səslər...

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadıığı Güney Azərbaycanını göz önnərə gətirdik. Qızıydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mütadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımıza da tanış edirik.

MİRZƏ HƏSƏN RÜŞDİYYƏ



Dövrünün böyük aydını, görkəmli maarif-pərvər, pedaqoq, publisist, ruhani, siyasetçi və mühərrir kimi tanınmış Mirzə Həsən Rüşdiyyə - Hacı Mirzə Həsən Mehdi oğlu 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini doğma şəhərində alıq-dan sonra atasının razılığı ile Türkiyəyə səfər edib. İstanbul, Beyrut və digər şəhərlərin təhsil sistemləri ilə maraqlanıb. Burada fəaliyyət göstərən məktəblərin adı - Rüşdiyyə diqqətini cəlb etdiyindən həmin sözü özüne təxəllüs götürüb. 1883-cü ildə İrəvan şəhərində məktəb açıb. Beş il orada uğurla çalışıb. 1888-ci ildə topladığı zəngin təcrübə ilə Təbrizə qayıdır və orada yeni tipli məktəb açıb.

M.H.Rüşdiyyənin həyatı keçirdiyi yenilikləri dini və milli xeyanət hesab edən mürtəce fikirli insanların, qaragürühçü qüvvələrin müqaviməti nəticəsində ədibin xeyirxah fəaliyyəti dayandırılıb, "Mədrəseye-Rüşdiyyə" məktəbi bağlanıb. Lakin tutuduğu haqq yolundan dönməyen mübariz mərifçi 1893-cü ildə "Rüşdiyyə-yə müzəffəriyyə" adlı müasir tipli yeni məktəb açmağa nail olub. 1933-cü ildə təqaüdə çıxan M.H.Rüşdiyyə Qum şəhərinə köçərək ömrünün sonunaq burada yaşayıb və 1944-cü ilin dekabrında 93 yaşında vəfat edib.

Bir aslan ilə iki öküz

Bir aslan bir otaqda iki öküzə rast gəldi. Onları tutub yemək üçün öküzlərə hücum elədi. Öküzlər dərhal baş-başa verib buynuzları ilə aslana müqavimet eylədilər.

Aslan bunların rəfaqətini görüb məkr və hiylədən başqa bir çare bilmədi. Öküzlərin birinə yanaşıb dedi:

Yoldaşından ayrılib onu tək və tənha qoysan, əslə səninlə işləri olmaz.

Yekəbaş öküz, aslanın verdiyi vədlərə aldınız köməyindən ayrıldı. Dərhal aslan fürsəti fota verməyib əvvəl bir öküzü və sonra isə onun yoldaşını yırtıb yedi.

Mənəsi: Aralarında ittifaq və ittihad hasil olan məmləkət əhli, hər bir vaxt və zaman əmn və amanda qalırlar baqi. Nifaq və şıqaq başladıqları zaman onların cümləsi teləf olar.

Mənzuməsi:

*Bir çəmənzar, bir gözəl otaq,
Olmuş idi iki öküzə yataq.
Otlamaq istəsə otu var bol,
İçmək istəsə su, yanında su bol.
Ərsəlan oldu haldan agah,
İstədi olsun onlara hemrah.
Yəni otaqda məqam etsin,
Onları öldürüb təəm etsin.*

Vermədilər öküzler ona macal,
İttifaq etdilər, olub həmhal.
Şir həmle edəndə şəb, ya ruz,
Göstərirdi olar ona buynuz.
Şir gördü ki, olmayır çarə,
Hiləyə üz çevirdi biçarə.
Yanlayıb onların birin, yavaş
Dedi: - Bənd olma yoldaşa, qardaş!
Otla sehəranı, gəzgilən tənha,
Sənə məndən olur himayətha!
Əsər etdi öküzə şir sözü,
Yağlı sözlərə axdi pil gözü.
Oldu bu sözə yardan tənha,
Etmədi meyil yoldaşa, əsla.
Şir çün yarı eylədi əgyar,
Təkbətək etdi onları murdar.

MƏRYƏM CAHANGİRİ

Bəylərbəyi Hüseyin-xan Cahangirinin qızı və Həbibullahxan bəylərbəyi Əfşar Urmiyənin nəvəsi olan Məryəm xanım 1917-ci ildə Urmiyədə ədəbiyatsever, mütərəqqi fikirli bir ailədə dünyaya göz açıb.

Məryəm 1934-cü ildə, 18 yaşında ikən qohumlarından biri ilə ailə qurub. Bu evliliyin nəticəsində dörd övlad - iki qız və iki oğlan anası olub. 1952-ci ildə isə 35 yaşlı gənc bir qadın ikən həyata gözlərini əbədi yumub.



Məryəm Cahangiri şeirlərini Azərbaycan türkcəsində və fars dilində qələmə alıb. Şeirlərinin bir hissəsi vaxtilə "Şahin" (Təbriz) və "Kanune Şoəraye-Tehran" (Tehran) jurnallarında çap olunub. Onun ilk şeirlər toplusu "Be yade Məryəm" adı ilə ölümündən sonra işıq üzü görüb. "Güller operası", "Fereşteqan (Mələklər)" və "Sərbəze mihən (Vətən əsgəri)" dramları onun məşhur əsərləri sırasındadır.

Cücə

Cücə, cücə, ay cücə,
Sevimli sarı cücə,
Dimdik hənali cücə.
Sindirdin yumurtayın,
Necə gördün dünyayı?
- Gördüm yerim dar idi,
Ağdaşdan divar idi,
Pəncərəsi yox idi,
Dərdü-qəmim çox idi.
Orda tək qalmış idim,
Saralıb solmuş idim.
Özümə verdim təkan,
Misli Rüstəm pəhləvan.
Cüccüllədim, atıldım,
Cücələrə qatıldım.